

"Azər-Türk Bank" ASC
İdarə Heyətinin 09 aprel 2019-cu il
tarixli 5 N^o-li qərarı ilə (Protokol N^o 25)
təsdiq edilmişdir

Hüquqi şəxslərə və fərdi sahibkarlara göstərilən bank xidmətləri üzrə tariflər cədvəli

(İdarə Heyətinin 01.05.2019-cu il tarixli 7 nömrəli (Protokol N^o 31), 05.07.2019-cu il tarixli 9 nömrəli (Protokol N^o 43), 30.03.2020-ci il tarixli 1 nömrəli (Protokol N^o 21), 15.05.2020-ci il tarixli 2 nömrəli (Protokol N^o 41) və Aktiv və Passivlərin İdarə Edilməsi Komitəsinin 23.05.2019-cu il tarixli 1 nömrəli (Protokol N^o 31) qərarları ilə edilmiş dəyişikliklərlə)

№	Xidmət növü	Fiziki xidmət Tarifləri			
		Milli valyuta		Xarici valyuta	
1	Bank hesablarının açılması				
1.1.	Cari hesabın açılması	20 AZN			
1.2.	Müvəqqəti cari hesabın açılması*	20 AZN			-
1.3.	Ssuda hesabının açılması	ödənişsiz			
1.4.	Depozit hesabının açılması	ödənişsiz			
2	Bank hesabına xidmət				
2.1.	Bank hesabı üzrə çıxarışların təqdim olunması	ödənişsiz			
2.2.	Bank-maliyyə sənədləri üzrə təkrar çıxarışların verilməsi (hər bir sənədə)	10 AZN			
2.3.	Müştərinin müraciəti əsasında hesab üzrə məktubun (arayışın) verilməsi	10 AZN			
2.4.	Cari hesab hərəkətləri barədə elektron bildirişlərin göndərilməsi (hər bir cari hesab üzrə, aylıq)	yalnız Kredit əməliyyatları	yalnız debit əməliyyatları	bütün əməliyyatlar	yalnız gün başlanğıcı hesabın qalıq balansı
2.4.1.	SMS bildiriş	1 AZN			
2.4.2.	SMS bildiriş və e-poçt	1 AZN			
2.4.3.	e-poçt	ödənişsiz			
3	Nağd vəsaitlərlə əməliyyatlar				
3.1.	Nağd vəsaitlərin qəbul edilməsi				
a	AZN, USD, EUR	ödənişsiz			
b	500 EUR nominalda olan pul əskenasları	0.8%			

№	Xidmət növü	Fiziki xidmət Tarifləri	
		Milli valyuta	Xarici valyuta
c	digər valyutalar	razılaşma yolu ilə	
3.2.	Hesablara 500 EUR nominallı pul əskinəsləri ilə vəsaitin nağd mədaxili		
a	gün ərzində 10 000 AVRO-yadək olduqda	ödənişsiz	
b	gün ərzində 10 000 AVRO-dan çox olduqda artıq olan hissəyə	0.8%	
3.3.	500 EUR nominallı pul əskinəslərinin daha xırda nominallı əskinəslərlə dəyişdirilməsi	0.8%	
3.4.	500 EUR nominallı pul əskinəsləri ilə nağd valyuta mübadiləsi	0.8%	
3.5.	Metal pullarla daxilolmalar	50 AZN-dən yuxarı 3%	-
3.6.	Nağd vəsaitlərin verilməsi		
b	məxaric edilən vəsaitlər əməliyyat günü ərzində mədaxil olunmuş nağd vəsait qədər götürüldükdə	ödənişsiz	
c	digər məxaric əməliyyatları	0.5%	
3.7.	İnkassasiya	razılaşma yolu ilə	
3.8.	Emisyon pulların verilməsi	0.2%	
4	Nağdsız konvertasiya əməliyyatları	3.0%	
5	Köçürmələr		
5.1	Bankdaxili köçürmələr	0.50% (min. 10 AZN)	
5.2	Respublikadaxili köçürmələr	0.50% (min. 10 AZN)	**0.30% (min. 25 USD/EUR/GBP)
5.3	Respublikadaxili köçürmələr (TƏCİLİ)	0.60% (min. 10 AZN)	-
5.4	Respublikadankənara köçürmələr	**1.00% (min. 60 USD/EUR/GBP)	

№	Xidmət növü	Fiziki xidmət Tarifləri	
		Milli valyuta	Xarici valyuta
5.6	Müştərinin ərizəsi əsasında icra edilmiş köçürmələrin araşdırılması, ödəniş sənədlərinə dəyişiklik edilməsi və ləğvi	20 AZN	20 AZN + müxbir bankın komissiyası
	Bankın əmək haqqı layihəsi çərçivəsində işçinin ödəniş kartına vəsaitlərin köçürülməsi		
	• kartdan vəsaitlərin komisyonsuz nağdlaşdırılması yalnız bankın özünün ATM şəbəkəsində	1.50%	
	• kartdan vəsaitlərin komisyonsuz nağdlaşdırılması yalnız bankın özünün və tərəfdaş çıxdığı bankların ATM şəbəkəsində	-	
	• kartdan vəsaitlərin komisyonsuz nağdlaşdırılması öldə daxilində yerləşən istənilən bankların ATM şəbəkəsində	2.50%	
5.7	Dövlət büdcəsinə köçürmələr (HÖP üzərindən aparılan əməliyyatlar)	0,15%, min. 0,40 AZN, maks. 15 AZN	
6	Çeklərlə əməliyyatlar/ İnkasso		
6.1	Nağd vəsaitin alınması üçün müştəriyə çek kitabçasının satışı	10 AZN	
6.2	Çeklərin inkassoya qəbul edilməsi	3 % + poçt xərcləri	
6.3	Çeklərin ödənilməsi	0,7%	
7	İdxal-ixrac sənədlərinin inkassoya qəbul edilməsi (documentary collection)	0,3 % + poçt xərcləri+müxbir bank xərci	
8	Digər əməliyyatlar		
8.1.	Bağlanmış hesabların əməliyyat sistemində saxlanması	ayda 1 AZN	ayda 1 USD/EUR/GBP
8.2.	Auditor sorğularının cavablandırılması (hesab qalığının təsdiqi, hesab üzrə dövriyyə və s.)	10 AZN	
9	Notarius hesabları üzrə əməliyyatlar:		
9.1.	Xüsusi depozit hesabları üzrə məxaric əməliyyatları (alqı-satqı əməliyyatları üzrə)	0.2%	-
9.1.1	MİDA layihəsi çərçivəsində olan əməliyyatlar	ödənişsiz	-
9.2.	Notariusların cari hesablarına rüsumların mədaxili (hər bir ödəniş üzrə)	0.40 AZN	-

№	Xidmət növü	Fiziki xidmət Tarifləri	
		Milli valyuta	Xarici valyuta
9.3.	Notarius hesabları üzrə köçürmələr (Dövlət Xəzinədarlığına köçürmələr istisna olmaqla)	0.50% (min. 10 AZN)	-
9.4.	Notarius hesabları üzrə Dövlət Xəzinədarlığına köçürmələr	ödənişsiz	-
9.5.	Notarius hesabları üzrə məxaric əməliyyatları	0.5%	-
10	Poçt xərcləri:		
10.1	Müştəri tapşırığı və onun təşəbbüsü ilə bank maliyyə sənədlərinin poçt xidmətləri vasitəsilə 3-cü tərəflərə göndərilməsi	Müvafiq poçt xidməti tərəfindən müəyyən edilmiş tariflərə uyğun olaraq	
11	Respublikadankənar köçürmələrdə fırıldaqçılığa (fraud) məruz qalma hallarının araşdırılması əməliyyatı	2% + müxbir bank xərci + beynəlxalq ödəniş sistemləri xərci	

QEYD: Müştəri istəyinə əsasən, xidmət və məhsullara dair komissiyon haqqı tariflərə uyğun olaraq bankın qəbul etdiyi istənilən valyutada ödənilə bilər. Bu növ hallar üçün AR Mərkəzi Bankı tərəfindən əməliyyat gününə təyin edilmiş rəsmi məzənnələri əsas götürülür.

* Müvəqqəti hesab açılan zaman 20 AZN ödəyən müştərilərdən ikinci dəfə cari hesab açılan zaman komissiya tutulmamalıdır

**Xarici müxbir banklar vasitəsilə ölkə daxilində və xaricə aparılan SWIFT (Telex) köçürmələr zamanı əməliyyata dair bütün komissiyon haqların ödəyiciyə aid edilməsi şərti (OUR) seçildiyi təqdirdə, vasitəçi bankların xidmət üçün şamil etdiyi əlavə rüsum müştəridən tutulur. Əsas və əlavə komissiyon haqqısı digər valyutalarda müvafiq olaraq USD ekvivalenti ilə hesablanır.

- Müvafiq əməliyyat mövcud deyil.